



ŞƏRQ qapısı

Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev

Qəzet 1921-ci
ildən çıxır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 207 (20.861)

5 noyabr 2013-cü il, çərşənbə axşamı

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni kardinal Canfranko Ravaziyə təqdim etdi.

Canfranko Ravazi yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan "Medalla Sede Vacante" medalına layiq görüldüyünü dedi və Müqəddəs Taxt-Tacın adından medali dövlətimizin başçısına təqdim etdi.

Qonaq ikitərəfli münasibətlərimizin gələcəkdə də inkişaf etdirilməsinə əminliyini bildirdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.



Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş



Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür.

Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu qeyd etmiş, hazırda bu əlaqələrin yeni strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hər iki muxtar respublikanın turizm, təhsil, səhiyyə, iqtisadi-ticarət və nəqliyyat sahələrindəki münasibətləri məmnunluq doğurur.

Əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini bildirən Ali Məclisin Sədri ötən il Acarıstan Muxtar Respublikasında səfərdə olduğunu xatırlatmış, Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədrini Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə dəvət etmişdir.

Göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Ali Məclisin Sədrinə təşəkkür edən Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze demişdir ki, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında qurulan əlaqələr uğurlu inkişaf yolu keçərək yeni mərhələyə yüksəlmişdir. Qonaq tarixən dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən münasibətlərin bundan sonra daha da genişlənməsinə əminliyini ifadə etmişdir.

Görüşdə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Naxçıvan Muxtar Respublikasında səfərdə olublar



raflı məlumat verilib. Qonaqlar üçün Dübəndi çayı üzərində yerləşən kafedə çay süfrəsi təşkil olunub.

Sonra qonaqlar Əshabi-Kəhfi ziyarət ediblər. AMEA Naxçıvan Bölməsinin əməkdaşı Hacı Qadir Qədirzadə ziyarət-gah haqqında qonaqlara ətraflı məlumat verib. Bakıya səfər etməzdən öncə isə qonaqlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında olublar. Burada onlara konsert proqramı təqdim edilib. Sonra qonaqlar Naxçıvan Dövlət Universitetinin kampusunu gəziblər.

31 oktyabr-1 noyabr tarixlərində Bakı şəhərində keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu noyabrın 2-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Tanışlıq məqsədilə reallaşdırılan səfərin birinci günü qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar. Burada onlara ulu öndərimizin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib. Sonra muxtar respublikamızın qonaqları Naxçıvan şəhərindəki Xalça Muzeyində, əl işlərinin sərqi-satış mağazasında, Heydər Əliyev Sarayında, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyində olublar. Forum iştirakçıları ilk dəfə Şərqdə qadının şərfinə ucaldılmış abidə olan Möminə xatın türbəsini də ziyarət ediblər. Açıq Səma Altında Muzey, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Duzdağ Fizioterapiya Mərkəzi də qonaqların ən çox maraq göstərdiyi məkanlardan olub.

Səfərin ikinci günü qonaqlar Ordubad şəhərinə səfər edərək bu bölgəmizin qədim abidələrindən birində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə gəlib, buradakı eksponatlarla tanış olublar. Qonaqlara Ordubadın tarixi, adət-ənənələri, dünəni və bu günü haqqında ət-

rafa ətraflı məlumat verib. Bakıya səfər etməzdən öncə isə qonaqlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında olublar. Burada onlara konsert proqramı təqdim edilib. Sonra qonaqlar Naxçıvan Dövlət Universitetinin kampusunu gəziblər. Məlumat üçün bildirik ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran global xarakterli məsələlərə dair genişspektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. Forumun məqsədi dəyirmi məsələ vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktik bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasından ibarətdir. Forumun nəticəsi beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlər şəklinə təqdim olunur. Beynəlxalq forum ildə bir dəfə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilir.

Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin

onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılmış, ekoloji tarazlığın qorunmasında müstəsna rol malik olan yaşillıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilmişdir. Cari ildə də bu tədbirlər davam

Bağlar diyarı Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, rayon sakinləri Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndindən keçən hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, Bist, Xurs, Ələhi kəndlərində yeni inşa olunmuş ob-

Növbəti iməciliklərdə yeni yaşıllıqlar salınmışdır

müəyyənləşdirilmiş ekoloji siyasətin bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilməsinin göstəricisidir. Təbiətin qorunmasına və zənginləşdirilməsinə, ekoloji problemlərin həllinə ciddi diqqət yetirən ölkə başçısı demişdir: "Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin... Bütövlükdə, ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir, bununla bərabər, təbii ki, sürətlə inkişaf istəməyə hazır olmalıyıq. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş kontekstdə həyata keçirək".

Görülən işlərin nəticəsidir ki, son illərdə muxtar respublikada yaşıllıqların həcmi dəfələrlə artmış, qədim diyarımlaşmış yaşıllıqlar məskəninə çevrilmişdir. Ötən dövr ərzində diyarımlaşmış ekolojiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq

etdirilməkdədir. Noyabrın 2-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstərmişlər. Uzunoba Su Anbarı yaxınlığındakı terrasda 2 min ədəd meyvə ağacı əkilmiş, Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ərazilər suvarılmış, alaq otlarından təmizlənmişdir. Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də, əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirmiş, Dizə və Gümüşlü kəndləri arasındakı yol kənarlarına 400 ədəd meyvə ağacı əkilmiş, Yuxarı Daşarx Kənd Mərkəzinin ətrafında yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.

İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Bölgə sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışmış, Naxçıvan-Batabat magistral yolunun Şıxmahmud kəndindən keçən hissəsindəki 1 hektarlıq əraziyə 450 ədəd meyvə ağacı əkilmişdir.

yehtlərin ətrafında 155 ədəd həmişəyaşıl ağac, 500 gül kolu, 500 ədəd meyvə ağacı əkmışlər. Culfa rayonunun sakinləri Naxçıvan-Ordubad magistral yolunun sağ və sol hissəsində 1100 ədəd meyvə, Teyvaz və Əlincə kəndlərində yeni inşa olunmuş obyektlərin ətrafında 320 ədəd həmişəyaşıl ağac, 700 gül kolu əkmışlər.

Kəngərli sakinləri Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz kəndindən keçən hissəsində yol kənarlarına 1500 ədəd meyvə ağacı, Xok kəndində isə 500 ədəd gül kolu əkmışlər.

Şahbuzlular Naxçıvan-Batabat magistral yolunun kənarlarına 3600 ədəd müxtəlif meyvə ağacı əkmış, rayon ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.

Sədərək rayonunun sakinləri Heydərabad qəsəbəsindəki 3 hektarlıq meyvə bağında, Qaraağac kəndinə gedən yolun kənarlarında və Mərkəzi Xəstəxananın ətrafında 500 ədəd meyvə, 100 meşə ağacı əkmışlər.

Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.

Xəbərlər şöbəsi

Siyasi partiyalar müasir demokratik dövlətlərdə cəmiyyətin siyasi sisteminin çox mühüm institutlarından biridir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş dövlətlərdə siyasi partiyalar elə də çoxsaylı olmur. Bu məhz ona görədir ki, partiyalar öz xalqlarının, dövlətlərinin gələcəyi ilə bağlı inkişaf məqsədlərində vahid mövqeli olub, yalnız siyasi taktika və konseptual strategiya baxımından öz aralarında mübarizə aparıb hakimiyyətə gəlmək, öz proqram məqsədlərini reallaşdırmaq üçün səlahiyyət əldə etmək istəyirlər.

Etiraf edək ki, bu gün Azərbaycan siyasi partiyalar həddindən artıq çoxsaylı olsa da, onların böyük əksəriyyətinin ümummillə mənəfe naminə nə siyasi-taktiki fəaliyyəti, nə də konseptual-strateji proqram məqsədləri cəmiyyətə məlum deyildir. Çünki hazırda fəaliyyətdə olan partiyaların böyük bir qismi 1990-cı illərin əvvəllərinin anarxiya burulğanında meydanlarda keçirilən mitinqlərdə bir neçə dəfə çıxış etməklə öz qapalı, məhdud düşüncələrində özlərinin siyasi liderlik kultunu yaratmış şəxslərin ətrafında təşəkkül tapmışdır. Ölkəmizdə müasir, hüquqi, demokratik dövlət quruculuğunun sonrakı mərhələsində bu partiyalar siyasi zamanla, cəmiyyətin inkişafı ilə ayaqlaşma bilməmiş, mövcudluqlarını sürdürsələr də, xalqın etimadından məhrum olmuşlar.

1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində yaradılmış Yeni Azərbaycan Partiyasının 21 illik tarixi ərzində çox güclü siyasi qüvvə kimi formalaşmasının kökündə iki başlıca amilin dayandığı şübhəsizdir. Bunların birincisi partiyanın yaranması və təşkilatlanması dövründə ona ümummillə lider Heydər Əliyev kimi zəngin siyasi təcrübəyə malik bir dahinin, siyasət nəhənginin və görkəmli dövlət xadiminin rəhbərlik etməsi idi. İkinci amil isə müstəqilliyin ilk ilinin ağır-ıncılı təcrübəsindən sonra cəmiyyətdə belə bir siyasi təşkilatə və məhz ulu öndər Heydər Əliyevin rəhbərliyində yaranacaq partiya olan taleyüklü sosial-siyasi sifarişin və təkidli çağırışın (məşhur "91-lərin müraciəti") olması idi.

Məhz bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurət adlandıran ulu öndər deyirdi: **"Yeni Azərbaycan Partiyası o vaxtla mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafehlərində xidmət üçün və xalqın ağır dövründə ölkənin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır"**.

Ölkəmizin müasir inkişaf mərhələsinin baxış bucağından aydın görünür ki, ümummillə liderimiz Heydər Əliyevin və cənab İlham Əliyevin liderliyində Yeni Azərbaycan Partiyası, əslində, bilavasitə müstəqil Azərbaycanın qarantı olan,

öz siyasi yolunu dövlət müstəqilliyinin tarixi ilə həmahəng keçən avanqard qüvvəyə çevrilmişdir. Son iki onilliyin bütün prezident, parlament və bələdiyyə seçkilərində ölkə seçicisinin mütləq etimadını qazanması, hazırda sıralarında 600

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının yaradılmasından 20 il keçir

mindən artıq siyasi həmfikri birləşdirməsi, ən əsası isə müstəqilliyimizin dönməzliyini və əbədiyyetini təmin etməsi, siyasi-hüquqi və sosial-iqtisadi inkişafın bugünkü səviyyəsini yaratması partiyanın Azərbaycan cəmiyyətindəki dayanıqlı uğur formulunun əsas şərtləridir.

Yeni Azərbaycan Partiyasının ümummillə lider Heydər Əliyevin öndərliyində yaradılması xalqımız üçün nə qədər əlamətdardır, biz naxçıvanlılar üçün onun həm də Naxçıvan şəhərində təsis olunması bir o qədər qürurvericidir. 1992-ci il oktyabr ayının 16-da ziyalıların partiyanın yaradılması haqqındakı müraciətinə o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət Heydər Əliyev cəmi səkiz gün sonra cavab vermişdi. Noyabrın 5-də partiyanın Təşkilat Komitəsi yaradılmış, 21-də isə Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında Azərbaycanın bütün bölgələrini və cəmiyyətin bütün zümərələrini təmsil edən 550 nəfərin iştirakı ilə təsis konfransı keçirilmişdi. Dövrün siyasi qısqanlıqları və əngəlləri fonunda konstruktiv müxalifət partiyası kimi siyasi səhnəyə qədəm qoyan Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Yeni Azərbaycan Partiyasının yaradılmasının ən fəal iştirakçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talibov demişdir: **"...Qısa müddət ərzində on minlərlə insan Heydər Əliyev şəxsiyyəti ətrafında birləşərək, Azərbaycançılıq ideologiyası ilə silahlanaraq, yuxarıdan**

heç bir göstəriş gözləmədən könnüllü şəkildə partiyamızın təşkilatlanmasına başladı. Əhali anlayırdı ki, bu təşkilat məzmunca partiya anlayışı daşısa da, əslində, mahiyyət etibarilə xalqın böhrandan çıxması üçün tarixin yaratdığı yeganə şansıdır".

Partiyanın quruculuq xətti və təşkilatlanması işi bilavasitə ulu öndər Heydər Əliyevin rəhbərliyi, nəzarəti və tövsiyəsi ilə aparılmışdır. Qısa müddətdə Yeni Azərbaycan Partiyasının yerlərdə ərazi ilk partiya özəkləri, rayon (şəhər) təşkilatları yaradılmışdır. Təbii ki, bu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALİBOV: Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ təşkil edir. Tarixi proseslərə güclü təsir imkanına malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının arzu və istəyindən, tarixi zərurətdən yaranmış, ulu öndər Heydər Əliyevin rəhbərliyi isə partiyamıza nüfuz və şöhrət gətirmişdir.

dərdə müxalifət təşkilatından iqtidar partiyasına çevrilmişdi.

Ötən 20 ildə YAP Naxçıvan Şəhər Təşkilatı ən fəal təşkilatlardan biri kimi öz mövqeyini qoruyub saxlamış, partiya quruculuğu işinə mühüm töhfələr vermişdir. Təşki-

YAP üzvü olan veteran əqidədəşlərimiz 113, 1993-cü ildən partiya üzvü olanlar isə 469 nəfərdir.

Təşkilat ölkəmizin, muxtar respublikamızın və şəhərimizin seçkili orqanlarında geniş təmsil olunur. Üzvlərimizin 3 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 21 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, 40 nəfəri isə Naxçıvan Bələdiyyəsinin və digər bələdiyyələrin üzvləridir.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının bu inkişaf səviyyəsi, heç şübhəsiz ki, ilk növbədə, muxtar respublikamızda yürüdülmən siyasətin uğuruna bütün muxtar respublika sakinləri kimi, Naxçıvan şəhər əhalisinin də rəğbəti və etimadı sayəsində mümkün olmuşdur. 18 ildir ki, Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən görkəmli dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talibovun yürütdüyü böyük maarifçi quruculuq siyasəti, yaratdığı dayanıqlı ictimai-siyasi sabitlik ulu öndərin müstəqil dövlətçilik ideallarına sədaqətətin ən yüksək nümunəsi kimi böyük ehtiramla qarşılır. Paytaxt Naxçıvan şəhərinin simasının sürətlə dəyişilməsi, gözoxşayan abadlığı və təmizliyi xarici qonaqlarımız tərəfindən heyranlıqla qarşılır, şəhərimizin inkişaf etmiş Qərb şəhərləri ilə müqayisə olunur.

Bütün bunlar YAP üzvlərində böyük iftixar hissləri yaradır. Həyata keçirilən misilsiz quruculuq siyasəti hər bir partiya üzvünün məsuliyyətini və əzmkarlığını artırır. Partiya üzvlərimiz öz üzərlərinə düşən siyasi vəzifəni layiqincə yerinə yetirməyə çalışır, ölkə və muxtar respublika rəhbərinin apardığı uğurlu siyasətin dönməz ardıcılığını və icraatlarını kimi əzmlə fəaliyyət göstərirlər.

Bütün bunlar YAP üzvlərində böyük iftixar hissləri yaradır. Həyata keçirilən misilsiz quruculuq siyasəti hər bir partiya üzvünün məsuliyyətini və əzmkarlığını artırır. Partiya üzvlərimiz öz üzərlərinə düşən siyasi vəzifəni layiqincə yerinə yetirməyə çalışır, ölkə və muxtar respublika rəhbərinin apardığı uğurlu siyasətin dönməz ardıcılığını və icraatlarını kimi əzmlə fəaliyyət göstərirlər.

Təşkilatımızın üzvləri sırasında elmi dərəcə daşıyanlar xüsusi bir təbəqə təşkil edir ki, bu da Naxçıvan şəhərinin elmi potensialının vahid, fəal dövlətçi əqidədə birləşdiyinin ifadəsidir. Üzvlərimizin 2 nəfəri akademik, 3 nəfəri AMEA-nın müxbir üzvü, 25 nəfəri elmlər doktoru, professor, 177 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktoru, dosentlərdir. Hazırda 1992-ci ildən

Özünün yubiley ildönümünü partiya rəhbəri cənab İlham Əliyevin 2013-cü il oktyabrın 9-da keçirilən son prezident seçkilərindəki möhtəşəm və parlaq qələbəsinin yaratdığı böyük ruh yüksəkliyi ilə qarşılayan Yeni Azərbaycançı naxçıvanlılar üçün ölkə rəhbərinin bəyan etdiyi bu prinsip, indiyədək olduğu kimi, qarşıda da siyasi fəaliyyətin əsas bünövrəsini təşkil edəcəkdir: "Həyat yerində durmur, qarşımıza yeni tələblər çıxır. Amma prinsiplə istiqamət, ideoloji istiqamət dəyişməz olaraq qalır. Bu, Heydər Əliyev fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır... Mən sizi əmin etmək istəyirəm ki, bütün məsələlərdə, o cümlədən partiya quruculuğu istiqamətində də Heydər Əliyev siyasətinə sadiq qalacağam. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik".

Elman CƏFƏRLİ

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Yeni istehsal müəssisələri

"Araz-3" MMC-nin istehsal imkanları artır

salının təşkil olunmasıdır. Belə ki, 2011-ci ildə Naxçıvan şəhərində istifadəyə verilmiş bu müəssisədə alma sirkəsi, kartof cipsi, unlu-qənnadı məmulatları istehsalı sahələri yaradılmışdır.

Bu yaxınlarda müəssisədə yeni istehsal sahəsi – damazlıq yumurta istehsalı təsərrüfatı da fəaliyyətə başlamışdır. Bu istehsal sahəsi yaradılana qədər muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatı idxal hesabına ödənilirdi. Bu vacib məsələnin həll olunması məqsədilə "Araz-3" MMC quşçuluq təsərrüfatlarının daha keyfiyyətli ötlük və yumurtalıq cüvəyə olan tələbatının ödənilməsinə də yerli imkanlar hesabına təmin etməkdədir.

Yeni istehsal sahəsində Türkiyə Respublikasından alınmış avadan-

lıqlar quraşdırılmışdır. Müəssisə muxtar respublikamızda özəl sektora göstərilən dövlət qayğısından bəhrələnməmiş və onun yaradılmasına Sahibkarlığa Kömək Fondu tərəfindən kredit verilmişdir. Təkcə damazlıq yumurta istehsalı məqsədilə fond tərəfindən 678 min manat kredit ayrılmışdır. Müəssisənin fəaliyyətinin genişləndirilməsi məqsədilə daxili imkanlar və digər mənbələr hesabına, əlavə olaraq, 40 min manat vəsait sərf olunmuşdur.

Damazlıq yumurta istehsalı sahəsi iki bölmədən – istehsal gücü ayda 140 min yumurta, tutumu 7 min baş toyuq olan yumurtalıq istiqamətində damazlıq bölməsindən və 64 min baş toyuqbəsləmə sahəsindən ibarətdir. Təsərrüfatda avtomatlaşdırılma sulama, yemləmə, soyutma, isitmə, havalandır-

ma, işıqlandırma sistemləri, tutumu 44 ton olan 3 ədəd yem saxlama bunker qurulmuş və 8 yeni iş yeri açılmışdır. Bundan başqa, damazlıq yumurta təsərrüfatı üçün əlavə olaraq 1 ədəd inkubasiya, 2 ədəd cüvəcəyxarma avadanlıqları, ilkin olaraq 18 min baş yumurtalıq toyuq, yem və dərman preparatları alınmışdır.

"Yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi də muxtar respublikada ərzaq təhlükəsizliyinin

Şübhəsiz, muxtar respublikamızın sənaye potensialının artırılması və ərzaq təhlükəsizliyinin təmin olunmasında mövcud müəssisələrin rentabelli fəaliyyəti vacib şərtlərdəndir. Məhz bu zaman bu və ya digər müəssisənin rəqabətqabiliyyətiliyi haqqında danışmaq mümkündür. "Araz-3" MMC-nin yeni yaradılmış istehsal sahəsində muxtar respublikanın digər quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatının ödənilməsi üçün mövcud resurslardan və əmək ehtiyatlarından səmərəli istifadə edilir, region əhalisinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına çalışılır.

Əli CABBAROV

Bazarda bolluq yaradıb yaxşı qazanc əldə etməyin ən yaxşı yolu yeni istehsal sahəsi qurmaqla istehlakçılara yeni məhsul təklif etməkdir. İstehsal o zaman daha çox sərfəli hesab edilir ki, ticarətdən fərqli olaraq, burada torpaqdan, əmək və kapital ehtiyatlarından daha səmərəli istifadə olunsun, nəticədə, daha yaxşı gəlir əldə edilsin. Hər yeni yaradılan istehsal sahələrində yeni iş yerlərinin açılması, burada yeni texnologiyaların tətbiqi və innovasiyalara geniş imkanlar yaranması sahələrə əlaqələrin dərinləşməsi ilə nəticələnir ki, bu da son illərdə regionumuzda həyata keçirilən iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindəndir.

Son illərdə Naxçıvan Muxtar Respublikasında yaradılmış istehsal müəssisələri arasında "Araz-3" Məhdud Məsuliyyətli Cəmiyyəti də vardır. Çoxprofilli müəssisə kimi fəaliyyət göstərən bu cəmiyyətin yaradılmasında məqsəd, ilk olaraq, ərzaq məhsullarının isteh-

Azərbaycan I divizionunun 8-ci turu çərçivəsində "Araz-Naxçıvan" futbol komandası Qusar səfərinə yollanmışdı. Yerli "Şahdağ"ın qonağı olan muxtar respublika təmsilçisi bu görüşdən sonra aktivinə daha 3 xal yazdırmağı bacardı. Turun mərkəzi görüşü kimi hesab edilən oyunda qırmızı-ağlar iki dəfə rəqibi mərkəzə dəvət etməklə liderliklərini qorumuş oldular. Məlumat üçün bildirək ki, "Şahdağ"la oyun müstəqil çempionatlarımız tarixində muxtar respublika klubunun 50-ci çempionat oyunu kimi də yaddaşlara həkk olundu.

Qusar səfərindən öncə I divizionun liderlər cərgəsində yer alan komandalardan "Araz-Naxçıvan"ın bu turda xal itirəcəyini güman edirdilər. Çünki qusarlılar doğma arenada istənilən rəqibi bürətməyə layiq futbol oynayır. Təbii ki, onların bu cür təsir bağışlamasında stadion amili də mühüm rol oynayır. Ot örtüyünün bərdə vəziyyətində olduğu arenada komandalardan baxımlı oyun sərgiləməsi müşkül məsələyə çevrilib. "Araz-Naxçıvan" futbol komandasının baş məşqçisi Əsgər Abdullayev də "Şahdağ"la oyuna məhz bu aspektdən yanaşmışdı. Daha çox atletik oyun tərzinə üstünlük verən baş məşqçi meydana sürətli oyunçuları buraxmışdı. Maraqlı görünən hal isə təcrübəli məşqçinin səfərdə oynamasına baxmayaraq, hücum futboluna üstünlük verməsi idi. 4-3-3 taktikası ilə meydana çıxan "Araz-Naxçıvan" da daha çox üstünlük yarım-müdafiə xəttinə verilmişdi. Bununla Ə. Abdullayev məhz yarım-müdafiə xəttində rəqibi əks-hücumda yaxalamağı planlaşdırırdı.



Meydan sahiblərində isə intizam-sızlıq komandanın aşağı pillələrdə qərarlaşmasına səbəb olub. Halbuki "Şahdağ" hər mövsüm çempionata öz oyun üslubu ilə xüsusi rəng qatırdı və hər il çempionluq uğrunda mübarizə aparırdı.

Oyuna maraq gözlənilməyindən də artıq oldu. Matça tamaşa etməyə gələnlər arasında "Qaradağ Lökbatan" və "Neftçala" klubları rəhbərliyinin olması diqqətdən yayınmadı. Üstəlik, onların bu oyuna mükafat qoymaları qusarlı oyun-

çuları ruhlandırmağa bilməzdi. Çünki "Şahdağ"ın Naxçıvan təmsilçisi üzərindəki qələbəsi və ya oyunun bərabərliklə bitməsi qırmızı-ağları bürətdəcək, liderlik uğrunda mübarizə həmin komandalardan arasında gedəcəkdi. Digər maraqlı məqam isə "Araz-Naxçıvan" futbol klubu-

50-ci görüşün zəfəri

oyunu rəqibi çəşbaş salmışdı. İlk hissənin son daqiqələrində meydan sahibləri tablodakı birləri bərabərləşdirə bildilər. Belə ki, əvvəlcə Zeynal Hacıyevin zərbəsini qarşılayan Emil Balayev geri qayıtdı. Yaranan qarışıqlıqda Şıxqayıb Şıxqayıbovun qüvvətli zərbə ilə qarıya doğru yönəltdiyi topu isə Ruslan Abiyev gözlənilməz reaksiya ilə qarıdan uzaqlaşdırdı.

Xüsusilə bundan sonra görüşün ikinci hissəsinin çətin keçəcəyi öncədən məlum idi. "Şahdağ" hesabı bərabərləşdirmək üçün irəli atılacaq, "Araz-Naxçıvan" isə bu hesabı sonadək qorumağa çalışacaqdı. Odur ki, ilk hissədəki kəşfiyyət xarakterli oyun ikinci hissədə də davam etdi.

Rəqibin ardıcıl hücumlarını məharətlə dəf edən müdafiə xəttimiz rəqib hücumçuların fərqlənməsinə imkan vermədi. Qırmızı-ağların heyətində isə David Cəbiyev rəqib müdafiəçilər üçün problem yarat-

maqda davam edirdi. Artıq məğlubiyəti qəbul etməyə başlayan "Şahdağ" son 15 dəqiqədə 3 dəyişiklik etdi. Hücumlarının kəsərini artıran meydan sahibləri 80-ci daqiqədən sonra meydanı "döyüş səhnəsi"yə çevirdilər. "Araz-Naxçıvan" futbolçularına qarşı kobud oynayan göyəğlərin qarşısına 85-ci daqiqədə daha bir qol vuruldu. Meydana yenidən daxil olan Fərman Qəmbərovun mərkəzdən qapı ağzına havalandırdığı topa qarşıdan öncə tullanan Elmin Çobanov toxundu. Torun silkələnməsindən sonra meydan sahibi komandanın futbolçuları hakim Rəhim Həsənovun üstünə hücum çəksələr də, refer qolu qeydə aldı. Ancaq bundan ürəyi soyumayan qusarlı futbolçular hakimin işinə əl-qol hərkətləri ilə müdaxilə etməyə başladılar. Nəticədə, R. Həsənov "Şahdağ"ın heyətində Yusif Yusifzadəni meydana uzaqlaşdırdı. Futbolçular isə buna etiraz əlaməti olaraq meydanı tərk etmək istədilər. Ancaq klubun prezidenti Ərəstun Niftiyevin göstərişindən sonra onlar yenidən meydana qayıtdılar. Baş verən olayların ardından davam edən matçda başqa qol olmadı və "Araz-Naxçıvan" cari mövsümdə 7-ci qələbəsini qazandı. Bu uğurdan sonra qırmızı-ağlar xallarının sayını 22-yə yüksəltməklə turnir cədvəlinə şəriksiz liderlik etməkdədirlər.

✎ Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası üzrə 2013-cü ilin oktyabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat

S/S	Şəhər və rayonlar	Təbii qazın həcmi	Təbii qazın dəyəri (manat)	Daxil olan vəsait (manat)	Ödənilmə faizi
1.	Sədərək rayonu	98633	9863	9883	100,2
2.	Şahbuz rayonu	228446	22845	22864	100,1
3.	Şərur rayonu	682954	68295	68335	100,1
4.	Ordubad rayonu	414411	41441	41443	100,0
5.	Naxçıvan şəhəri	934345	93435	93435	100,0
6.	Babək rayonu	580325	58033	58033	100,0
7.	Culfa rayonu	447632	44763	44763	100,0
8.	Kəngərli rayonu	241924	24192	24192	100,0
9.	Muxtar respublikanın müəssisə və təşkilatları	5619995	561826	561745	100,0
Naxçıvan Muxtar Respublikası üzrə cəmi:		9248665	924693	924693	100,0

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi üzrə 2013-cü ilin oktyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat

S/Nö	Şəhər və rayonlar	Verilən elektrik enerjisinin miqdarı (min kvtsaat)	Elektrik enerjisinin dəyəri (min manat)	Toplanan vəsait (min manat)	Ödənilmə faizi (%)
1.	Ordubad rayonu	1184	71,0	72,0	101,4
2.	Sədərək rayonu	264	15,8	16,0	101,3
3.	Şahbuz rayonu	363	21,8	22,0	100,9
4.	Kəngərli rayonu	538	32,3	32,5	100,6
5.	Culfa rayonu	1018	61,1	61,4	100,5
6.	Şərur rayonu	1745	104,7	105,0	100,3
7.	Babək rayonu	1407	84,4	84,6	100,2
8.	Naxçıvan şəhəri	2662	159,7	160,0	100,2
9.	Muxtar respublikanın müəssisə və təşkilatları	24384	1463,1	1465,2	100,1
Naxçıvan Muxtar Respublikası üzrə cəmi:		33565	2013,9	2018,7	100,2

Qeyd: Oktyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 33 milyon 565 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 13 min 900 manat olmuş, cəmi 2 milyon 18 min 700 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,2 faizini təşkil edir.

24-26 oktyabr tarixlərində Mərakeşin Mərakeş şəhərində Beynəlxalq Su Assosiasiyası tərəfindən "Kəhrizlərin ənənəvi texnologiyalar əsasında istifadəsi" mövzusunda konfrans keçirilmişdir. 22 dövlət alim və mütəxəssislərinin qatıldığı elmi məclisdə həmyerlimiz, Naxçıvan Dövlət Universitetinin professoru, kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev də iştirak etmişdir.

Həmyerlimiz Beynəlxalq Su Assosiasiyasına üzv seçilmişdir

Həmyerlimiz professor Əlövsət Quliyev həmin konfransda "Azərbaycanda (əsasən, Naxçıvan Muxtar Respublikası təmsilində) kəhriz sistemləri: onların təcili və bərpası" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Naxçıvanda kəhriz təcili, su sistemlərinə dövlət qayğısı, muxtar respublikada dünyada ilk dəfə olaraq Kəhrizlər İdarəsinin yaradılması və 100-dən çox kəhrizin bərpa olunması barədə konfrans iştirakçılarında məlumat verilmişdir. Dünya dövlətlərinin ilk dəfə bu mövzuya hələ indi qayıdıqları halda, Naxçıvanda muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə görülən işlər və bu gün də həmin tədbirlərin davam etdirilməsi konfrans iştirakçılarının marağına səbəb olmuşdur. Məruzənin sonunda Naxçıvan Muxtar Respublikasında kəhrizlərin bərpasından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Məruzələr başa çatdıqdan sonra Beynəlxalq Su Assosiasiyasına üzvlərin seçilməsinə başlanılmış, həmyerlimiz bu beynəlxalq təşkilata üzv seçilmişdir. Əlövsət Quliyev həm də YUNESKO-nun 9 nəfərdən ibarət Qədim Hidravlik Sistemlər – Kəhrizlər Bölməsinin V Dövlətlərərası İdarə Heyətinin Azərbaycanı təmsil edən üzvü seçilmişdir.

Məlumat üçün bildirək ki, Beynəlxalq Su Assosiasiyası (IWA) dünyada baş verən su problemləri, sudan istifadə və su ehtiyatlarının qorunması sahəsində mühüm tədbirlər həyata keçirən beynəlxalq təşkilatdır.

Xəbərlər şöbəsi

İtmişdir

Babək "Şərab-2 Yeddiilər ASK" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 000401 nömrəli mülkiyyət şəhadətnaməsi itdiyindən etibarsız sayılır.

Allah rəhmət eləsin

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin üzvləri və Mərkəzi Aparatın əməkdaşları Nizami Aliyevə, anası **ZÖHRƏ XANIMIN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru Tariyel Talbov və institutun əməkdaşları iş yoldaşları Etibar Məmmədova, anası **BÜLBÜL XANIMIN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və birliyin üzvləri Səyyad Bayramova, anası **AĞCA XANIMIN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Naxçıvan Müəllimlər İnstitutunun rektorluğu və institutun professor-müəllim kollektivi iş yoldaşları Salatın Hacıyevaya, anası **İNTİZAR XANIMIN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin professor-müəllim kollektivi Salatın Hacıyevaya, anası

İNTİZAR XANIMIN vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Əbülfəz Muxtarovlu ailəsi ilə birlikdə qohumu Bəyali Hacıyevə, həyat yoldaşı **İNTİZAR XANIMIN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov və xəstəxananın kollektivi iş yoldaşları Kəmalə Həsənovaya, qayınatası **ŞİRZAD QULİYEVİN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekan müavini Asəf Əliyev və fakültənin əməkdaşları dekan Etibar Məmmədova, anası **BÜLBÜL XANIMIN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Kamal Camalov Akif Bağirova, Əli, Səfər, Vəli və Zakir Əliyevlərə, əzizləri **SƏKİNƏ XANIMIN** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, "Təbriz" küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Nömrəyə məsul: Səbuhi Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və "Əcəmi" NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 1011